



**Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşunas**

(əvvəli öten saylarımızda)

Nedənsə bizim fərdi duyğularımız, yaşam tərzimiz sosiallaşmış, ictimai nəzarətdədir və bu "sosial senzura", udurduğumuz "el qınağı" bizləri çox vədə real sevgimizə qovuşmağa imkan vermir... Əsrər boyu halal-hümmət sevgimizi dərdə büküb pünhan çəkirik...

Əbülfətin məhəbbət lirikasının dərd motivasiyası, əslində mühitə etirazdır... Bu məzmunda olan dərd onun fərdi stixiyasıdır... Onu poeziyası da, publisistikası da bu stixiyaya (bağlı yox!!) qaynaqdır...

Mənə elə gəlir ki, Əbülfətin şeirlərinin poetik modeli, struktur bütövlükə metaforik modeldir. Mən burada bədii ifadənin metaforikasını, epitetlər sırasını (əlbəttə, Əbülfətin eksər şeirlərində bunlar da sıxdır) nəzərdə tumuram, şeirin məzmununun metaforik olmasına görürəm. Bu xüsusiyyət oxucuya aşılanan əhvalın, ruhun, hissin, duyğunun fikir, düşüncə koduna çevrilir... Hisslə, duyğu ilə fikir, düşüncə bir-birini çoğluyur, bir-birinə sarılmış vahid poetik emosiya forpostu olur, qəm, kədər, dərd, giley ruzigarları yenilənmiş, olduqca zərif fikir və duyğu effekti yaradır...

Onun yaradıcılığında milli mənəviyyatla yoğrulmuş bir vətəndaş əxlaqi cəmlənibdir. Çünkü o, bir vətəndaş şair kimi şərəf və ləyaqətin dəyerini dürüst müəyyənleşdiribdir. Çünkü onun estetikasında vətən, Nazim Hikmet demiş, məmləkət timsalındadır... Yoxsa, Qarabağ boyda məmləkəti açar edib cibində "oynatmadı"... Bədii ironiyanın gücünə bax, insanın bədbəxt taleyini necə də, bir bəndə siğışdırı bilir...

Millətimizin, vətənimizin, torpağımızın başına gələn müsibətlər, soydaşlarımızın üzləşdiyi dəhşətlər, keçirdiyi vahimə, həyəcan, pəjmürdəlik, pərişanlıq, didərginlik, qaçqınlıq, köç-

Əbülfət Mədətoğlu - poeportretdən fragmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovşunlanmış şair...

künlük sitəmləri bircə "açar" obrazına siğışır:

**Bir ev qoyub gəlmisəm, -
açarları cibimdə.
Açarla oynayıram -
çadırların dibində.**

Əbülfət Mədətoğlu esselerində bire özü de etiraf edir ki, "Bütün həllarda və bütün məqamlarda gerçek olan bir şey var: o da dünyani öz oxu ətrafında fırladan, dünyanın ağırlıq mərkəzi olan, dayaq nöqtəsi sayılan SEVGİdir. O sevgidən kənardə hər şey artıq mənəviyyatdan çıxmaga başlayır. Mən isə həmin vurguladığım sevgini ürəyimin özü sayıram..." Bu sevginin orta dirəyi Qarabağ sevgisidir...

Yeri gəlmişkən, onu da deym ki, bu janın - esse janının formatına, məzmununa da Əbülfət yenilik gətirib. Həyat, mənəviyyat, daxili aləmi barəsində düşüncələrdən ibarət bu esselerində o, şeirlərini də verir, şeirlər esseni, esse isə şeirləri şərh edir. Bir-birini təmamilayır. Belə bir formadan vaxtilə Mirzə Cəlil "Molla Nəsrəddin" də istifadə etmişdi, amma başqa məzmunda. O, həm özünü, həm də M.Ə.Sabirin satiralarının eksəriyyətinin məzmun və ideyasına uyğun felyeton yazmış və M.Ə.Sabirin satiralarını həmin felyetonlarının ya mətnində, ya da sonluğunda vermişdi.

Əbülfət Mədətoğlu da qələmə aldığı fəlsəfi-estetik esselerində öz poeziyasını, şeirini şərh edir, yaxud essedəki fikirlerini, mülahizələrini şeirləri ilə qüvvətləndirir...

Onun "Anama məktub", "Doymuş məhlul (Baxış bucağı)", "Zaman yükü", "Özümü sizdə tamışam", "Tanrı piçiltisini dinləmək", "Həyatın və hadisənin payızı", "Ürək yaman seydi", "Söz haqqında şeir - həyatının ifadəsi olan şeirlər haqqında", "Şuşanın gözləri", "Kədərlə ortağam, qəmələ şərikəm", "Tanrı piçiltisini dinləmək", "Özümü sizdə tapmışam", "Zaman yükü" və s. qəbildən yazdığı onlarla publicist məqalələr (məqalələrin başlıqlarına diqqət yetirir, bu adlarda da gizlənib müəllifin estetikası), yox, deyəsən janrı düzgün müəyyənlədirmədim, mən-

cə, fəlsəfə-estetik esselerin hərəsi mövzularına məxsus zamana, dövra, insan yaşantılara, duyğu və düşüncələrinə, həməsirlərinə şeirlərlə sülənmiş monoloq-elegiyadır... Özü demiş: "Yəni şeirdə səslənə biləcək fikir bəzən publisistikanın "yem"inə çevrilir. İndiki zamanda bundan qurtulmağın yolunu görmürəm..."

Əbülfətin qələm dostlarından, tanınmış tənqidçi-ədəbiyyatşunas, professor Nizami Tağısoy onu məqalələrinin birində: "Yorulmuş ürəyi ilə söz "yoğuran" şair" adlandırır, onun poetik dünyasını belə səciyyələndirir: "Əbülfət getdikcə sözü "yoğurmağı", "kündələməyi", "yapmağı" yaxşı bacaran şair kimi gözümüz önündə dayanır. Əbülfətin son dövrlər poeziyası "həyata sarılan", onu rəngləyən, amalını oxucu içinde dirildən, təbiətin, insanın, sevinin ruhunu oxşayan, romantik duyğularla ruhaniyyat yaradan, bəzən cəmiyyət və həyatla antaqqonizmde olan kəsərli "silah" təsiri bağışlıdır. Əbülfət söz qarşısında boyun əymir. Onun eynindən keçməyən, ağıla gəlməyən invariantlarını yaradır."

Bu invariantlardan bir nümunə:

**Mən sənin gözündə, ömründə heç kim,
Qurdugum xəyalla mən ovunmuşam.
Qurbanlığı olub, bu dəli eşqin -
Adəməm, cənnətdən mən qovulmuşam!..**

Nobel mükafatı laureati, türk dünyasının fəxr etdiyi şəxsiyyətlərdən biri, yaradıcılığa şeirlə başlayan yazıçı Orxan Pamuk yazar: "Şeir Allahın özəl qullarına piçildadiği kəlmələrdir. Mənə piçildəmadamı." Əbülfətin lirikası həm piçiltidir, hay-küy, sünə pafos, yaxa cırmaq onda yoxdur, estradaçılıq, turbunculuq onun şeirinin əslubuna yaddır, içəridən gələn səmimi piçiltılardır...

Azman şair Musa Yaqub da, Əbülfətin "Sevgi piçiltiləri" kitabına ön sözündə bildirir ki: "Əbülfət şeiri demir, sadəcə piçildiyir, eşidənlər üçün..."

Əbülfətin şeirlərinin bir qismi ürək ağrısı ilə yazılıb, ürəyinin dərdini piçildiyib və bu ağrılar onun ürəyini fizio-loji xəstəliyə düşçər edib... Allahdan gələn şəfa onu qorusun və bu xəstəliklər müalicəyə yatımlıdır, amma "ürək-lərimizi" infarkt edən səbəblər müali-

cəyə, dərmana yatımlıdır. Bunu bütün xəstəliklərin səbəbini görə bilən həkiminə xıtabən belə ifadə edir və düşündürür:

**...amma
ürəyimizi
unudanları -**



**onu hardan,
necə geldi vuranları
seçib görə
bilməyacək...
ürəyimizin
dilindən
xəbərsiz həkim
ürəyimizdəkilərin
yanından
sakitcə ötüb gedəcək**

Əbülfətin şeirlərinin eksəriyyəti poetik etiraflarla hələlənir... Bu etiraflar, sevgi qarşısında və Allahın verdiyi Eşq qarşısında etiraflardır. Özü də şair etirafıdır... Başqa sözlə, bəlkə də, Allah qaranlığı gün işığı saldığı kimi, hərdən onun da ürəyinə, düşüncələrinə bir işiq tutur, etiraf çərəğindən sələlənən bir işiq...

**Özümü Məcnun bilirdim
Bitməyən dərdə dözdündə...
Bir şair gözümədə öldü -
Bir sevən isə özümdə!..**

**Qətləm oldu içimdə
Nə dodaq bildi, nə də dil...**

**Gələ bilmədin üçümədə -
Onu da bağışladım, bil!..**

**Sadəcə yaddaşı yandır
Tüstüsünə fatihə ver...
Gətirmədi bəxtim andır -
Tikanlıdı yatdıgım yer!..**

Bu tekçə müəllifin - Əbülfətin etirafı deyildir. Həyatın bütün məqamları həkəs üçün bir bucaq altında görünür. Necə deyərlər, onu mənalı görən, onu özünə yaxın buraxan, hətta özünükü-ləşdirən Allah bəndələri də var, onu öz istəklərile mənalandırılar, öz istəklərinə uyğunlaşdırılar. Bu mənada, şairin sözü, eləcə də etirafi hamınındır, əzan cümlə, onu oxuyub dərk edənindir...

**Sönür içimdəki şam
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...**

**Cəsidləmək istəyim
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır, yaş olur...**

**Acıların dadını
Dil-damağım hiss edir...
Nəmdi deyə günahlar -
Ürək yaman his edir...**

Bu şeirində olduğu kimi, Əbülfət sözə poetik don biçməyi bacarır, məraqlı, cazibədar, rəngarəng bədii-estetik assosiasiyyalar yaradır... Obrazın, təşbehin qeyri-adiliyinə diqqət yetirir. Ocağa yaş çır-çırkı atanda his edər... Ürək ocağında da nəm günahlar yanıqca beləcə his edir, tüstüsü erşə bülənd olur və hamı bunu görür... Və bəlkə də görünən bu duyğular sevginin göy üzündən gəldiyinə bir işaretdir və tüstüyə, aha dönüb ruh təkin yenə göy üzünə qaydır... Yəni dünyanın o biri üzündən Tanrı məleklerinin qoparıb gətirdiyi sevgidi bu - özümüzə, bir-birimizə, doğmalarımıza və nəhayət, dünyanın bu üzünəl.. Bəlkə elə buna görə də, Əbülfətin də haqqı var, bu cürə misralar piçıldamağa:

**"Gün günü qatarlayıb,
Gör neçə qat tarlayıb...
Həsətim cadarlayıb -
Qalmayıb su üzündə..."**

**Dərə çəkən dumanam
Ümid sızan gümanam...**

**Çətin qallam, yubanam -
Dünyanın bu üzündə...**

**Haqqa açıq əlimlə
Ürək adlı dəlimlə...
Çökdüm "gedim-gəlimlə" -
Dünyanın bu üzündə...**

**Gün günü qatarlayıb
Gör neçə qat tarlayıb...
Həsətim cadarlayıb -
Qalmayıb su üzündə...**

**Ruhum əlləşir göylə
Dinlə məni bir öynə...
Şeirimi suya söyle -
Həm də ki, yu, üzündə...**

Təkcə bu şeirdəki poetik detallara - bədii ifadələrə, bənzətmə və təsbəhələrə, qafiyələrə yenə də, nəzər yetirəsi olsaq Əbülfətin bədəhatən, Tanrıdan gəlmə sənət ustalığının şahidi olarıq. "Dərə çəkən dumanam" - təbiəti müşahidə edənlər şahidi olarlar ki, dumanın dərə boyu - zirvəyə doğru çekişər...

Şair dərdini dumana, dərəni isə ömrə, zamana bənzədir və bu detallla həm gözəl bir təbiət lövhəsini canlandıır, həm də poetik fikrini obrazlı şəkildə, dəqiq ifadə edir. "Ümid sızan gümanam" - ifadəsində gümanı bulağa, ümidi sızan bulaq suyunu bənzədərək görümlü-duyuşlu məna lövhəsi yaradır... "Çökdüm "gedim-gəlimlə", dünyanın bu üzündə" - misralarında ənənəvi "gəlimli-gedimli dünya" deyimində ömürlərin çöküşüne işarə edir, Səməd Vurğunun "Bir yandan boşalır, bir yandan dolur" misrasının sehrini yada salır...

**"Gün günü qatarlayıb,
Gör neçə qat tarlayıb...
Həsətim cadarlayıb -**

Qalmayıb su üzündələ.." - misralarındakı obrazlar da yozumludur, duymuludur, yenidir... Adətən, "Günü güne calayıb" deyimine köklənmişik. Amma burada, Əbülfət "Günü günə qatarlayıb" deyir, mənanın yozumunu çoxçalarlı edir.